



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

Mir Cəlal

# YUXU *və* KÜLƏK



Bakı Uşaqgəncləşir 1956

*Mir Cəlal*

**YUXU və KÜLƏK**

*Az 191615.*



Azərbaycan Milli  
Kitabxanası

Azərbaycan  
Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı  
Bakı - 1956



## QƏLƏM

İlyasin məktəbə gedən yolu meşdən keçirdi. Bu səhər İlyas tələsmiş, dərs şeylərini yaxşı yiğmamışdı. Qələmi çantanın küncündən başını çıxarıb baxırdı. Meşdən keçəndə, qələm çantadan düşdü.

Meşdəki ağaclar qələmin başına yığıldılar, ona „xoş gəldin“ dedilər. Onlar qələmin yaraşıqlı, qəşəng boyuna, dəmir papağına, qara gözünə, alvan rəngli bəzəklili geyiminə heyran-heyran baxıb soruşdular:

– Qələm qardaş, harada belə bəzənmüşən, səni kim geyindirib-kecindirib? Heç bizim uşaqlara oxşamırsan?

Qələm dedi:

– Meşdə olanda mən də dilsiz-ağızsız idim. Elə ki, şəhərə gətirdilər, başıma dəmir papaq qoydular, mənə rəngbərəng sular içirtdiyim, mən də danışmağa başladım. Mən məktəbdə olmuşam. Müəllimlərlə, şagirdlərlə oturub-durmuşam.



4

- Bizi də oralara qoyarlarımı? - deyə ağaclar ondan soruştular.

Qələm dedi:

- Hər şey özünüzdən asılıdır. Şəhərdən gələnlər düz və möhkəm bitən cins ağacları seçirlər, götürüb aparırlar, tömizlayırlar, bəzəyirlər, onlara ədəb öyrədirlər, böyük məclislərdə yer verirlər. Hə, bax, onları yandırmırlar. Onlardan qələm düzəldib kitab yazırlar. Kürsü düzəldib geyindirir, məclislərə düzür, əziz qonaqları onların üstündə əyləşdirirlər. Şkaf qayırıb içina kitablar, palтарlar yiğirlər, bayraqlar üçün ağac eləyirlər. Bayram günlərində onları mahni oxuya-oxuya, musiqi çala-çala gəzdirirlər.

Zoğal, şam, ağaçqayın, qarağac bu sözləri eşidib sevindilər. Heyva ağacı boyunuńu əyib soruşdu:

- Bəs ayri bitənləri şəhərə buraxmırlar?

Qələm dedi:

- Onları da buraxırlar, ancaq odun eləyib peçlərdə yandırırlar, ya da kötük eləyib, dəhrə ilə başına vururlar.

Söyüd ağacı qabağa yeriyib dedi:

- Düzlük məndə! Bəs heç məni çağırın, dindirən yoxdur?

Qələm dedi:

- Söyüd əmi, sənin düzülüyün var, amma davamin yoxdur. Adamların işində düzükdən başqa, möhkəmlik də lazımdır.

Qələm möhkəm olmasa, yazının gücü olmaz. Qələm yazanı gərək qılın da poza bilməsin. Eşitməmişsənmi?..



5



## YUXU və KÜLƏK

(el məsəlindən)

Mayil eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı. Mayil kökədən pişiyə vermadı. Axırda Xallı dilləndi:

– Myau!

Mayil pişiyə baxmadı. Pişik Mayilin dizinə dırmaşdı, yenə miyoldadı və əlini atıb kökəni almaq istədi.

Mayil onu dirsayı ilə itələdi, yerə saldı.

Külək pişiyə lağ elədi:

– Sən bacarmadın. Dayan, indi mən kökəni Mayildən alaram!

Külək bunu dedi, qanad çaldı, var gücü ilə əsməyə başladı. Budaqlar tərpəndi, ağaclar səsləndi, xəzəllər töküldü, toz qopdu, hava soyudu.

Mayil tez yaxasını düymələdi, əlindəki kökəni bərk-bərk tutub, dişinə çəkməkdə davam etdi.

Yuxu da küləyə güldü və dedi:

– Sən çox hay-küy salsan da, uşağa gücün çatmadı. Kökəni ala bilmədin. Dayan, mən səssizcə iş görəcəyəm. Mayildən kökəni elə alım ki, özünün də xəbəri olmasın.

Yuxu qara paltara bürünüb yavaş-yavaş yeridi və gəlib Mayilin gözlərinə doldu.

Mayilin kirpikləri ağırlaşdı, göz qapaqları endi, gözləri ehmal-ehmal yumuldu. Gözlər yumulan kimi barmaqlar aralındı, əllər açıldı. Kökə uşağın əlindən düşüb döşəməyə digirəndi. Xallı pişik fürsət tapdı. – Myau! – deyə sevincək kökənin üstünə atıldı.





## BUZ MAŞINI

Nənə qarışqa balalarını — Qaracanı, Sarıcanı, Xallicanı işə göndərdi  
və:

— Bağda meyvələr yetişib, — deyə lazımı tapşırıq verdi. — Ətrindən  
dura bilmirəm. Ağaclara, tənəklərə dırmaşın, alma-armuddan, üzümdən  
doyunca yeyin, dişinizdə mənə şirə gətirin!

Balalar düzülüb yuvadan çıxanda Nənə dedi:

— Bax, yol üstüna çıxmayıñ, künc-bucaqdan gedin, suya da  
girmayıñ, səsdən qorxmayıñ!

Balalar meyvələri tapdilar. Qaraca alma gəmirirdi, Sarıca armud  
dişləyirdi. Xallıca onları çağırıldı:

— Bura gəlin, qızlar! Qara şanının ayrı ləzzəti var.

Bacılar onun yanına getdilər. Qara salxımın iri, dolu gilələrinə  
yapışış sordular.



Bağban gəlib tənəkdəki yetişmiş salxımları dərəndə qarışqalar qorxuya düşdülər və „Bizi hara aparırlar?” deyə düşündülər.

Xallıca tapşırıdı:

- Gilələrin içinə girin! Gilədən bərk yapışın! Dişinizi ilişdirin, tərpənməyin!

Salxımı tənəkdən üzüb iri bir zənbilə qoydular, üstünü örtdülər. Səs kəsildi. Qaraca yavaşdan dilləndi:

- Qızlar, biz haradayıq? Mən lap darixıram!

Xallıca dedi:

- Qaranlıq fürsətdir, işinizi görün!

Çox çəkmədi zənbilə işiq düşdü. Üzumləri götürdülər.

Xallıca piçıldadı:

- Komalaşmayın, səs salmayın!

Üzümü ağ tasa qoydular. Salxım, salxım üstünə yiğildi. Xallıca bacılarına ürək verdi:

- Gilədən bərk tutun!

Tası gətirib ağ divarlı, işıqlı, təmiz bir yerə qoydular. Eşiyə bənzəyən bir yerdə çiraq görəndə Xallıca düşündü: „Bura haradır görəsən?”

Qapı bağlandı, işiq söndü. Bir xırıltı səsi gəldi. Hava soyudu. Qaracanın səsi eşidildi:

- Mən üzüyürəm.

- Mən də! — deyə Sarıca piçıldadı.

- Mən donuram! — deyə Xallıca əlavə etdi.

Qaraca özünə cürət verdi:

- Bəlkə qorxuruq!

Xallıca dedi:

- Mən ömrümüzə qorxu bilmərəm. İndi əsirəm.

Soyuq daha da artdı. Bacılar:

- Soyuqdan öldüm! Qış düşdü deyəsən! — deyə özlərini Xallıcanın üstünə atıldılar.

Hara döndülərsə buz gördülər.

Bacılar titrəyə-titrəyə qaldılar.

Nənə qarışqa balalarını gözləyə-gözlayə qalmışdı. Axşam oldu gəlmədilər, gecə-gündüz xəbər çıxmadi. Səhər tezdən Nənə onları axtarmağa getdi. Darvaza ağızında üzüm iyi duydu, çürük bir salxıma yaxınlaşanda balalarını ölmüş gördü. Ağladı, saçını yoldu. Elə bildi balalarını ażiblər. Diqqət edəndə gördü ki, bədənləri bütövdür. Tez həkim dalınca qaçıdı.

Həkim gəlib baxdı, yoxladı və dedi:

- Nənə, bunlara azar dəyməyib, donub ölüblər.

Yayın bu qızmarında da donmaq olarmı? - deyə Nənə təəccübləndi.

Həkim ciyinlərini çəkdi:

- Ona mən də məəttələm.

- Axi qışa altı ay var?

- Bunları qış dondurmayıb.

- Bəs bu şaxta nə işdir?

- Nə işdirəsə, bu, insan işidir!



## KİTABIN İÇİNDƏKİLƏR

Qələm .....	3
Yuxu və külək (el məsəlindən) .....	6
Buz maşını .....	8

Пашаев Мир Джалал Али оглы

СОН И ВЕТЕР

(на азербайджанском языке)

Redaktor: **Gülsən Həsənzadə**

Şəkillərin rəssamı: **H.A. Agayev**

Texn. redaktor: **V. Qavrilova**

Üz qabığının rəssamı: **H. Haqverdiyev**

Bədii redaktor: **M.Qasimov**

Korrektor: **S.Əlieva**

Çapa imzalanmış 22/03/1956-ci il. Formatı 84X108<sup>1</sup>/<sub>16</sub> 0,375=1,23 ç.v.

Tirajı 10000. FQ 04651. Sifaris 30.

Uşaqgənənəşr. Bakı, Fioletov küçəsi, 8.

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin „Qızıl Şərq“ matbaası.

Bakı, Həzi Aslanov küçəsi, 80.

AzF 291615



Çapa imzalanmışdır: 10.03.2016.

Ofset çap kağızı.

Formatı: 60x84 1/8.


Həcmi: 2 ç.v.

Sifariş 6.

Tiraj: 500.

Kitab "Nagıl Evi-N" matbaasında  
ofset üsulu ilə çap olunmuşdur.

*Təkrar çap zamanı ilk nöşrindən  
kitab göstəriciləri olduğu kimi saxlanılmışdır*



Bakı-2016